



DƏNİZÇİNİN TİBBİ SERTİFİKATINDAN ÇIXARIŞ
EXTRACTION FROM SEAFARER'S MEDICAL CERTIFICATE

I. Dənizçi haqqında məlumat / Seafarer information

1.1. Soyadı / Last name BAKHISHALIYEV	1.2. Adı / First name NAZIM	1.3. Atasının adı / Patronymic AGHANAZAR
1.4. Doğum tarixi / Date of birth: 22/01/1996	1.5. Doğulduğu yer / Place of birth:	1.6. Milliyəti / Nationality AZERBAIJANIAN
1.7. Cinsi / Gender: ☒ K / M ☐ Q / F		
1.8. Gəmidəki vəzifələr / Position on board: ☐ Göyərte / Deck ☒ Maşın / Engine ☐ İlaşə / Catering ☐ Digər / Other		
1.9. Şəxsiyyəti təsdiq edən sənəd müayinə yerində yoxlanılıbmı ? Whether documents proving the identity of the seafarer are checked up on inspection place ? ☐ Bəli / Y ☐ Xeyr / N		

II. Praktiki tibb fəaliyyəti ilə məşğul olan tanınmış həkimin bəyannaməsi / Declaration of the recognized medical practitioner

2.1. Eşitmə qabiliyyəti DHDNÇ Məcəlləsinin A-1/9 bölməsinin standartlarına cavab verir: Hearing meets the standards in STCW A-1/9: Sağ qulaq / Right ear ☒ Bəli / Y ☐ Xeyr / N		Sol qulaq / Left ear ☒ Bəli / Y ☐ Xeyr / N
2.2. Eşitmə vasitələrsiz eşitmə qabiliyyəti qənaətbəxşdirmi ? / Unaided hearing satisfactory? Sağ qulaq / Right ear ☒ Bəli / Y ☐ Xeyr / N		Sol qulaq / Left ear ☒ Bəli / Y ☐ Xeyr / N
2.3. Nitq və pıçıltı test (metr) ? Speech and whisper test (metres) Sağ qulaq / Right ear ☐ Sol qulaq / Left ear ☐		
2.4. Görmə itiliyi DHDNÇ Məcəlləsinin A-1/9 bölməsinin standartlarına cavab verirmi ? Visual acuity meets the standards in STCW A-1/9: Sağ göz / Right eye ☒ Bəli / Y ☐ Xeyr / N		Sol göz / Left eye ☒ Bəli / Y ☐ Xeyr / N
2.5. Rəng seçmə qabiliyyəti DHDNÇ Məcəlləsinin A-1/9 bölməsinin standartlarına cavab verirmi ? Color vision meets the standards in STCW A-1/9: Sağ göz / Right eye ☒ Bəli / Y ☐ Xeyr / N		Sol göz / Left eye ☒ Bəli / Y ☐ Xeyr / N
Sonuncu yoxlamanın tarixi / Date of the last inspection		

2.6. Narkotik vasitələrdən asılılıq müşahidə olunurmu ? / Is drug addiction observed ?

- ☐ Bəli / Y
☒ Xeyr / N

2.7. Psixiatr tərəfindən hər hansı bir psixi pozğunluq aşkar olunurmu ?

Has any psychological disorder been identified by a psychiatrist ?

- ☐ Bəli / Y
☒ Xeyr / N

2.8. Dənizçinin, dənizdə iş zamanı ağırlaşan və ya bu işə onu yararsız edən və ya gəmidə digər heyətin səhhətinə təhlükə yaradan xəstəlikləri varmı?

Is the seafarer suffering from any disease likely to be aggravated by service at sea or to render the seafarer unfit for such service or to endanger the health of other persons on board?

- ☐ Bəli / Y
☒ Xeyr / N

2.9. Müayinənin tarixi: (gün, ay, il) / Date of examination (day, month, year)

30/08/2024

2.10. Sertifikatın son etibarlılıq tarixi: (gün, ay, il) / Expire date of certificate (day, month, year)

30/08/2026

2.11. Müayinə olunanın şəxsi bəyanatlarına, mənim tibbi müayinəmə və yuxarıda qeyd olunmuş diaqnostik yoxlama nəticələrinə əsasən, bildirirəm ki, müayinə olunan tibbi cəhətdən:

On the basis of the examinees personal declaration, my clinical examination and the diagnostic test results recorded above, I declare that the examinee medically:

☒ Müşahidə vəzifəsinə yararlıdır / Fit for look-out duty

☐ Müşahidə vəzifəsinə yararlı deyil / Not fit for look-out duty

Yararlı / Fit

Göyertə / Deck

Maşın / Engine

İlaşə / Catering

Digər / Other

Yararsız / Unfit

☐

☒

☐

☐

☐

☐

☐

☐

☒ Məhdudiyyətsiz / Without restriction

☐ Məhdudiyyətli / With restriction

Görmə vasitəsi tələb olunur / Visual aid required

☐ Bəli / Y ☒ Xeyr / N

III. Sertifikatı verən təşkilat haqqında məlumat / Details of the certificate issuing authority

3.1. Səlahiyyətli şəxsin imzası: / Signature of the authorized person

3.2. Sertifikatı verən təşkilatın (ad daxil olmaqla) möhürü / Official stamp (including name) of the organization issuing the certificate

MƏRKƏZİ HOSPİTAL
Gəmilərdə işləmək üçün yararlıdır

M.Y. for work on vessels
Seal
CENTRAL HOSPITAL

3.3. Sertifikatı verən təşkilatın ünvanı / Address of the organization issuing the certificate

Azərbaycan Respublikası, Bakı şəh., K.Kazımzadə küç. 118 / Republic of Azerbaijan, Baku city, K.Kazimzada str. 118

Elektron poçt / E-mail callcenter@customshospital

Telefon: (+994) 12 404 08 08

3.4. Dənizçinin, sertifikatın məzmunu ilə və A-1/9 bölməsinin 5-ci bəndinə müvafiq olaraq onun apelyasiya hüququ barəsində məlumatlandırılmasını təsdiq edən imzası:

Seafarers signature-confirming that the seafarer has been informed of the content of the certificate and of the right to a review in accordance with paragraph 5 of section A-1/9:

TİBBİ MÜAYİNƏ BƏT-in KONVENSIYALARININ (№ 147 və 73) VƏ BDT-nin DHDNÇ BEYNƏLXALQ KONVENSIYASININ A-1/9 BÖLMƏSİNƏ UYGUN OLARAQ KEÇİRİLİB.

MEDICAL EXAMINATION CARRIED OUT IN ACCORDANCE WITH THE ILO CONVENTION (№ 147 and 73) and A-1/9 SECTION, INTERNATIONAL CONVENTION STCW OF IMO